

# Hüseyin Cavidin “Ana” pyesi: Qafqaz mədəniyyətində qonaqpərvərlik kultu



**Elçin Mehrəliyev,**  
filologiya elmləri doktoru

Azərbaycan ədəbiyyatında ilk mənəvî pyeslərin yaradıcısı olan Hüseyin Cavid xalq heyatına geniş masstabda - bütün milli-mənəvi zənginlikləri və milli-etnik əlvənlilikləri ile baxmağı və bu harmoniyani əsərlərində məhərətlə əks etdirməyi bacaran ən istedadlı sənətkarlarımızdır. Onun yaradıcılığında nəinki Azərbaycan multikultural mühiti, ümumilikdə Qafqaz xalqlarının birgəyaşış mühiti, mübarizələri, ümumi sevinc və qayğıları, hiss və həyəcanları ifadəsini tapır, obrazlar qalareyasını ən müxtəlif (Türk, ləzgi, gürcü, alman, çerkəs, erməni, fars, çin və s.) millətlərin ümümiləşdirilmiş tipləri, onların milli xarakteri, həyat tərzi, dünyagörüşü, inancları bəzəyir. Bu baxımdan, mənəvî-əxlaqi mövzuda yazılmış, təsvir edilən hadisələri Dağıstanda cərəyan edən “Ana” (1910), məhəbbət və dini ayrı-seçkilik mövzusunda işlənmiş “Şeyx Sənan” (1914), inqilabi mövzuda yazılmış, ideyası Gürcüstanda sovet quruculuğunun bərqərar olduğu dövrən və həmin ərəfədə baş verən hadisələrdən alınmış “Knyaz” (1928-1929) dramları xüsusile səciyyəvidir. Bu əsərlərdə dramatik situasiyalar və konfliktlər müxtəlif milli və dini mənsubluğun daşıyıcıları olan qəhrəmanlarla əlaqəlidir. Məsələn, biz “Şeyx Sənan”ın əvvəlində baş qəhrəman Sənanı sufilik yolu tutan, bir islamçı dindar kimi şeyx rütbəsinədək yüksələn görürük. Sənan gürcü qızı Xumarı röyada görüb ona məftun olur, sevgilisi Zəhradan üz döndərib onun məhəbbətinə səcdə edir. Oxuduqlarını həyatın gerçəklilikləri ilə müqayisə etdikcə xəyalında qurdugu pak və müqəddəs dünyasının məhv olduğunu hiss edir, mələk qismində dərk etdiyi Xumarı həyatının mənası hesab edir. Amma Xumar İsa dininə mənsubdur, Şeyx Nəim onu bu yoldan döndərmək istəyir. O zaman qəhrəman ona belə cavab verir: “Vətənim, cümlə niyyətim, Kəbəm, Simdi yalnız odur, o, vaz keçməm”. (Hüseyin Cavid. Əsərləri. Beş cild. II cild. “Şeyx Sənan”, səh. 164.) Və öz eşqini sübut etmək üçün keşiş Papasin təklifi ilə razılaşır şərab içir, boynundan xaç asır, Qurani odda yandırır, illərlə donuz otarır... Cavid təqdimatında Şeyx Sənan faciəsi dini ayrı-seçkiliyin, xurafatın bir-birini sevən insanların taleyi gətirdiyi faciə kimi qiymətləndirilir. Lakin bu həm də qəhrəmanın varlıqlar və mənələr haqqında

fikri-mənəvi təbəddülətləri ilə yerlə göy arasında çarpışmada qalmış insanın hissi-psixoloji faciəsidir.

H.Cavidin “Ana” pyesində hadisələr Dağıstanda, Qafqazın dağlı, dumanlı, qartallı, ormanlı güşələrində birində baş verir və surətlər müxtəlif milli-etnik qrupları temsil edir. Səlma ana və onun oğlu Qanpolad - azərbaycanlı, Qanpoladin nişanlısı İsmət və onun qardaşı Səlim - çerkəs, Səlimin dostu - ləzgi, Qanpoladin qətlini təşkil edən Orxan və onun dostları İzzət, Murad da - çerkəsdilər. Toy ərəfəsində oğul itkişi faciəsi və saf məhəbbətle heyvani ehtiras motivləri əsasında işlənmiş bu əsərdə sənətkar insani və milli mənəvi ucağıq ideyasının dramaturji həllinə o dövrük Qafqaz mühitinin və xalq mənəviiyyatının ən xarakterik cizgilərini qabarıq şəkildə nəzərə çatdırmaqla nail olur. Bu da diqqəti çəkən məqamlardandır ki, Səlma, Orxan, İsmət, Qanpolad və digər obrazlar xarakter və əməllerinə müvafiq olaraq adlandırılmalıdır, hər birinin öz mənəna tutumu vardır. Bu dəfə də qızı həyətdə tək görüb ona yaxınlaşır. İsmət isə onun “Gəl qoşulaq

Nəriman Nərimanovun “Nadanlıq” dramaında (1894) Ömər, “Bahadır və Sona” romanında (1896) Bahadır və başqları belə qəhrəmanlardan idilər. H.Cavidin “Ana” pyesinin qəhrəmanı Qanpolad maarifçi qəhrəman kimi təqdim edilməsə də, o da doğma yurda qayıdır sevgilisinə qovuşmaq, dinc həyat sürmək, xeyirxah işlərlə məşğul olmaq arzuları ilə yaşayır, lakin nadan gulləsi ona bu arzularına çatmağa aman vermir.

Pyesin məzmunundan belə məlum olur ki, Səlma ana bir ildən çoxdur ki, həbsə düşmüş Qanpoladdan bərk nigarandır, oğlu üç aydır ki, məktub yazmır. Qanpoladin nişanlısı İsmətin də gözü yolda qalıb. O, qonşuları Müslümün gətirdiyi məktubu sevincək Səlma anaya çatdırır. Ana məktubu oxutdurmaq üçün molların yanına tələsir...

Lakin İsməti başqa bir gənc də sevir, o, İsmətgilin qonşusu, varlı-halli nəsildən olan dəliqanlı Orxandır. Orxan yaranmış vəziyyətdən istifadə edib İsmət qovuşmaq üçün yollar arayır. Bu dəfə də qızı həyətdə tək görüb ona yaxınlaşır. İsmət isə onun “Gəl qoşulaq

nu indi başa düşür, amma qonaq qısmində qəbul etdiyi cinayətkarı ələ verməyə qiymir, düşünür ki, o, qəribidir, kəndə qonaq gəlib, təkdir, yalqızdır, bərk qorxmuşdur, ondan aman istəyib, o da onu ələ verməyəcəyinə söz verib. Murad hətta aranı sakit görüb qaćmaq istəyen zaman Səlma ana onu sakitləşdirərək deyir:

*Qonaq qardaş, dur! Təlaş etmə sən,  
Qorqma, bir zərər gəlməz səna bəndən.  
Amandasın; hic qorqma hic sıqılma!  
Çünki mən əvvəldən söz verdim səna.  
Sən bir qonaqsan, qatıl olsan belə,  
Səlma həlak olur da, verməz ələ.*

Və Murada onun oğlunu öldürdüyü bildirib vicedanının öhdəsinə buraxır. Murad özünü öldürmək istəyəndə belə ana buna imkan vermir, qaçıb getmək üçün ona yol göstərir.

Hüseyin Cavid bu romantik pafosu ilə həm də Qafqazda, Azərbaycan xalqı arasında “qonaq kultu”nun nə qədər yüksək olduğunu qabarıq şəkildə nəzərə çarpdırmaq istəmişdir.

Yeri gəlmışkən, amerikalı professor Sula Benet “Necə yaşayasan - yüzü haqlayasan” adlı əsərində qafqazlıların qonaqpərvərlik kultundan bəhs edərkən Abxaz folklorundan səciyyəvi bir hekayəti xatırladır: “Ovçular bala dovsanı ovlamaq isteyəndə o qacır və bir qocanın cuxasının altına girir. Qoca dovsanın ona penah götirdiyini qiymətləndirir və elan edir ki, dovsan onun qonağıdır. Ovçular dovsanı qocadan almaq üçün gərək zor işlədəyilər. “Camaat buna nə deyər, hamı bizdən üz əvirər. Bu işə görə bizdən intiqam alıralar”, - deyə fikirləşir və mehribanlıqla qocadan ayrırlırlar.” Və S.Benet “müasir Qafqaz dramında bu hekayətin çox təsirli bir variantını” da yada salır, əsərin kim tərəfindən yazıldığını göstərməsə də, onun həmin əsər haqqında yazdıqları ilə Hüseyin Cavidin “Ana” pyesi az qala nöqtəbənöqtə üst-üstə düşür, sadəcə, pyesdə baş qəhrəman yaşılı qadın - ana, professorun xatırlatmasında isə yaşlı qoca - atadır. Buradan bir neçə ehtimal meydana çıxır:

- Ola bilsin ki, H.Cavid “Ana” pyesini yazarkən həqiqətən Abxaz folklor motivində istifadə etmiş və daha təsirli olsun deyə, “qoca” obrazını “ana” obrazı ilə əvəz etmişdir;

- Milli, dini mənsubluq fərqlərinə baxmayaraq, Qafqaz xalqlarının dostluqla, qonaqpərvərliklə bağlı adət-ənənələrinədək oxşarlıq onların folklorunda da təzahür edir, bu səbəbdən H.Cavidin “Ana” pyesindəki surətlər müxtəlif milli-etnik qrupları təmsil edir. Səlma ana və onun oğlu Qanpolad azərbaycanlı, Qanpoladin nişanlısı İsmət və onun qardaşı Səlim çerkəs, Səlimin dostu ləzgi, Qanpoladin qətlini təşkil edən Orxan, onun köməkçi dostları İzzət, Murad da çerkəsdilər.

- S.Benet “müasir Qafqaz dramında” bəhs edərkən yalnız eşitdiklərinə əsaslanmış, bu səbəbdən müəyyən unutqanlığa (müellifin kimliyini qeyd etmək) və təhrifa (baş qəhrəmanı “qoca” kimi təqdim etmək) yol vermişdir;

Hər halda, S.Benet “tez-tez səhnəyə qoyulan həmin dram əsərinin nəyin başına olur-olsun, sənə pənah gətirmiş qonağı qorumaq kimi müqəddəs bir borçdan səhbət açdığını və əyani şəkilidə bu borca sadiqliyi göstərdiyini” heyranlıqla qeyd etmiş, ideyasını, məhdud çörçivədə də olsa, dəyərincə qiymətləndirmiştir.



cəsizlik, istədiyinə zorla, hətta adam öldürmək bahasına nail olmaq dövrün, mühitin əlamətləri kimi təqdim edilirsə, məhəbbətə sədaqət, ən çətin vaxtda belə abır-həyanın gözlənməsi, ləyaqətin uca tutulması, aman istəyənin bağışlanması, üstünə pənah götirən qonağın, hətta xain və qatıl də olsa, qorunması, namərdiliyin əfv edilməməsi və s. kimi minilliliklər boyu formalılmış milli-mənəvi keyfiyyətlər həyatı varlığın və davamlı inkişafın qaranti kimi səciyyələndirilir. H.Cavid bu əsərində göstərir ki, cəhalət, nadanlıq, düşüncəsizlik, mədeniyyətsizlik, vəhşilik doğurub saf, təmiz, arzuları puç edirəsə, o biri tərəfdən mədəniyyətə bağlı insanlıq ləyaqətti, milli-mənəvi ucalıq onlara yol açır, dinc qonşuluğa, birgə yaşam tərzinə şərait yaradır. Bu fikir, ideya əslində milli ədəbiyyatımızda XIX əsrənən kök salmış meylin davamı demək idi. Məlumdur ki, XIX əsrin ikinci yarısında yaranan əsərlərin bir çoxunun müsbət qəhrəmanı mütərəqqi arzularını həyat keçirə bilmək üçün məhz nadanlıqla mübarizə aparmalı olmuş və əksəriyyətin taleyi faciə ilə sonuclanmışdır. Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” (1896) faciəsində Fəxrəddin, Əbdürəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (1900) pyesində Fərhad,

qaçaq!” - təklifinə rədd cavabı verərək eşqindən dönməyəcəyini bildirir. Orxan İsməti də, Qanpoladı da öldürəcəyi ilə hədələyir. Lakin səs eşidincə qıñından çıxardığı xəncəri unudaraq, qaçıb ağaclıqda gizlənir. İsmət rüsvay olacağından qorxub bu əhvalatı açıb-ağartmaq istəmir. Amma qardaşı Səlim unudulmuş xəncəri görünçə şübhəyə düşür, bacısına and içdirmək isteyir ki, həqiqəti desin. İsmət yalandan Allaha and içə bilmir və əhvalatı danışmaq məcburiyyətində qalır. Səlim qonşuluqda, dostluqudu xəyanətə görə Orxandan qısa alacağına qərar verir.

Ağaclıqda gizlənmiş Orxan isə həm qardaş-bacı arasındakı səhbəti, həm də bu məqamda sevinc içerisinde qayidiananın İsmətə oğlunun bugün-sabah gələcəyini xəbər verdiyini eşidir. Dostları İzzət və Muradla pusqu qurub Qanpoladı öldürməyi planlaşdırır.

Atışma zamanı Qanpolad Orxanla İzzəti zərərsizləşdirə də, Muradın güləsindən yayına bilmir. Murad bu yerlərə belə olmadığından qaçıb Səlma anadan sığınacaq istəyir. Vəziyyətin nə yerdə olmasından xəbərsiz ana bu qərib adəmi evinə buraxıb gizlədir.

Qanpoladı ağır veziyətdə bir ləzgi gənc gətirir. Ana nə baş verdiyini, evdə gizlətdiyi adəmin oğlunun qatılı olduğu